

Narkomaniyaya qarşı mübarizə gücləndirilməlidir

Cəmiyyət ona qosulmasa, bu bəşəri fəlakətin miqyası daha da yüksələ bilər

Bütün məsələlərdə ayıq-sayıq olmayı unutmasaq da, nədənse son dövrlər narkomaniyanın ölkəmizdə “ayaq açıb” genişlənməsi təkcə ailələri deyil, cəmiyyəti, eləcə də həkimiyəti ciddi narahat edir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsində qalib çıxan bir xalqın “ağ ölüm”ə tabe olması qətiyyən yolverilməzdirdir.

Acinacaqlı odur ki, tibb mütəxəssisləri, hətta paytaxt Bakıda fəaliyyət göstərən bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə də həyecan sınaqları çalınmaqdadır. Ona görə də ölkədə narkotiklərə qarşı hüquq müdafiə orqanları ilə yanaşı, ictimayyetin də mübarizə aparmasının vacibliyi xüsusi önem daşıyır.

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinin həkimi, tibb elmləri doktoru Zərraf Şirinovun fikirləri bu məsələdə vəziyyətin gərginliyindən xəbər verir. Həkim deyir ki, hər gecə bir iki belə xəstə tacili yardımla çalışdığım akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzinə getirilir:

“...Təessüf ki, onların sayı ilbəil kəskin şəkildə artır. Bu da narkomaniyanın



geniş yayılmasının bir sübutudur. Narkotik istifadəçilərinin qollarında, bilək və əllərinin üstündə, eləcə də baldır nahiylərində çapıqlar olur. Onlar özlərinə qəsd edəndə ayıq olmurlar və nə etdiklərinin fərqliyə belə vara bilmirlər. Deməli, onlar “özünəqəsd”ə yenice başlayanda əlin üstündən, dirsək venasından istifadə edirlər. Sonra bu damarlar sklerozlaşır, sıradan çıxır. Bu zaman özləri öz bud venasına, hətta bud arteriyasına iyənəni yerdirlər. Bir müddətdən sonra bud arteri-

yası və ya venası dağılır, onun ətrafında hematoma və irinləmiş hematomadan qanaxma baş verir. Təcili yardım üçün onlar Topçubaşov adına Elmi Cərrahiyə Mərkəzine gətirilir. Əməliyyat arteriyanın, venanın bağlanması, hətta aşağı ətrafin amputasiyası ilə də nəticələnir. Bax, belə bir bələdir narkomaniya...”

Həkimin fikrincə, xüsusi narahatedici hal isə, əsasən, hər gün narkomanın bud venasına iyne vurarkən damarın cirilması, qanaxma ilə klinikaya müraciət edən-



lərin sayının artmasıdır: “...Bakıda, Nərimanov rayonunda narkodispanser var. Onların müayinə və müalicəsi orada mümkündür...”

Acinacaqlı hal odur ki, həbsxanada cəza çəkenlərin də əksəriyyəti narkomaniya və oğurluq maddəsi ilə “yatamlar”dır. Vaxtılı aministriyaya düşənlərdən və ya əfv olunan keçmiş məhbuslardan hansı maddə ilə cəza çəkdiyini soruşduqda, az qala, əksəriyyətinin cavabından “adamın başına hava gəlirdi”.

Əger rəsmi rəqəmlər istinad etsək, dehşətli mənzərə alınar. Bir vaxtlar bu belanın güdəzina gedən, damarlarına qəsd edən, həbsxana divarları arasında belə onun həsrətini çəkən keçmiş məhbus Vladimir Morozov deyir ki, həbsxanada olanların 30-40 faizi narkomaniya ittihamı ilə cəza çəkir: “...Cəzaçəkmə müəssisələrində ən çox rast gəlinən iki ittiham var - narkotik və oğurluq. Amma narkotik ittihamı lap çoxluq təşkil edir. Bir sözlə, bütün cəzaçəkmə müəssisələ-

rində saxlanılanlara irəli sürülən ittihamlar arasında birinci yerdə olanlar narkotiklərdir.

Narkotik ittihamı ilə həbsxanada çoxsayılı sünə tərkibli narkotikdən istifadə edənlərin də olduğunu deyən V.Morozov əlləri əsə-əsə ağlında qalanları xatırlamığa çalışır: “...Mən azadlığda olanda heç vaxt eşitmədiyim şübhə, pati, heroin, kokos (kokain) adını ilk dəfə orada eşitdim. Bu cür narkotiklər insan organizmine çox ciddi ziyan vurur. İnsanlar var idi ki, ayaqları çox şışmışdı. Ayaqlarında dərin yaralar var idi. Elə-bele yara demirəm ey. Elə yaralar yaranır ki, ayaqlarının süzmükleri görünür. Həbsde olduğum dövrde narkotikin təsirində yaranan dehşətli xəstəliklər də gördüm...”

Narkomaniq müəsir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bələlərdən biridir. Görülən qabaqlayıcı tədbirlərə baxmayaraq, narkomaniyanın miqyasının genişlənməsi dövlətləri daha sert addımlar atmağa məcbur edir. Narkomaniqla qarşı qətiyyətlə mübarizə aparan ölkələrdən biri kimi Azərbaycanda bu istiqamətdə atılan addımlar nəticəsində son illər narkomaniyaya qarşı müəyyən qədər dönüş var. Lakin bütün bunlar hələ də istənilən nəticə deyil...

**Məhəmməd NƏRİMANOĞLU,
“Azərbaycan”**